



Yaqıf Osmanlı

heç olmasa bir günlüğe
doysunlar
dünyanı uşaqlara verək
bir günlük də olsa öyrən-
sin dünya dostluğu
uşaqlar dünyani alacaq
əlimizdən
onlar ölməz ağaclar əkə-
cəklər


Həbsxanalarda azadlıq-
dan məhrum neçə-neçə illər
keçirməyə məhkum olanların
azadlıq, mübarizə, yaşam eş-

Hikmət əmin idi ki, "torpaq-
dan, oddan, dəmirdən doğu-
lanların ən mükəmməli doğu-
lacaq" belə özgürlük savaşçı-
larından. "Hürriyyət kavğası"
aparanlar həmişə mücadilə
meydanlarında idarəti.

3 iyun 1963-cü ildə Nazim
Hikmətin xalq, Vətən, özgür-
lük uğrunda döyünen ürəyi
əbədi dayandı...

"Azərbaycanın ana şairi
Mirvarid Dilbazi Nazimin ölü-
münübələ şərh edirdi:

Ölüm hökmü, dar ağacı
Baş əydirmədi bu mərdi.



Prof. Dr. Ali Kafkasyalının “Böyük Türk şairi Nazim Hikmət və Türk Dünyası” monoqrafiyası üzərinə fikir gəzintiləri

(əvvəli ötən sayımızda)

Ancaq Nazim Hikmət bu
şərəfsiz yolu seçə bilməzdə
və seçmədi də. Şərəflü insan-
ların yolu Vətən və xalq sev-
gisindən keçir. Belə ali də-
yərləri qəlbində yaşadanların
nəinki ürəyi, heç qələmi də
sahibinin gördüyünü, duydu-
ğunu səhv yazıb yolunu aza
bilməzdi. Nazim Hikmət bir
missiya, amal, üçün - qaran-
lıqları aydınlatmaq üçün do-
ğulmuşdu. Bu yoldan onu heç
bir qara qüvvə - zindan, kos-
mopolit düşüncəli Vətən "a-
şiq"lərinin gözögötürməzləyi
döndərə bilməzdi. Ali Hoca-
nın yazdığı kimi, "Nazim Hik-
mət; Türk kəndlisi, Türk xal-
qı, Böyük Türk milləti, Türk-
yəm, Türkçəm.." deyərək ilk
gənclik illərindən dünyasını
dəyişənə qədər bu məqsədə
mücadiləsini davam etdirmiş-
dir" (s. 133).

Hər bir fikir, söz və qələm
adəminin şəxsiyyətini, həyat
və ictimai mövqeyini qəlbini
diktəsi ilə yazuqları aydınla-
şdırır. Nazim Hikmətin poe-
tik dünyası da milli kimliyin,
milli ruhun, milli mücadilənin
yoludur. Onun şeirlərindən
seçmələrlə fikrimizi dəqiqləş-
dirək:

Qoca tarix verdi yay, verdi
kaman,
Çəkirik yayı zaman-zaman.
Uçan ox vuruşumuzdur,
quş misali,
Hədəf - qurtuluş misali!..

Tutaq ki, həbsxanadayıq,
yaşımız əlliye yaxın.
Dəmir qapının açılmasına
hələ on səkkiz il var.
Yenə də bayırla bir yaşa-
yacağıq.

Oranın insanı, heyvanı,
savaş ilə,
ordakı həyatın səsi
ilə
bərabər yaşayacağıq.

Yəni, necə, harda olursaq
olaq,
insan ölməyəcək kimi
yaşayacaq.

Dünyanı verək uşaqlara
heç olmasa bir günlüyə
allı-güllü bir şar kimi oy-
nasınlar

Oynasınlar nəgmələr söy-
ləyərək ulduzlar arasında
dünyanı uşaqlara verək
böyük bir alma kimi verək,
isti bir çörək kimi

“Günəşsi içənlərin” vətən və xalq sevdası

qinə, enerjisinə, gələcəyə
inamına, bəşeri düşüncələri-
ne heyran qalmamaq müm-
kün deyil. Budur, "Günəşsi
içənlərin türküləri", "toxum-

Lakin bir məmləkət dərdi
Bu tunc ürəkli şairi
Nəhayət, yerlərə sərdi.

27 aprel 1953-cü il tarixin-

görmək o günü,
ölərsəm qurtuluşdan əvvəl
yəni,

- elə də görünür, -
Anadoluda bir kənd qəbi-
ristanında basdırın məni
və tasadüfən
başım üstündə bir çinar
olarsa
daş-maş da istəməz...

Təssüs ki, Nazimin arzu-
su yerine yetirilmədi, Anado-
lu torpağına basdırılmışdı. An-
caq milyonların qəlbində yer-
ni tutdu. Əbədi orda yaşaya-
caqdır" (s. 119).

Bu, Ali bəyin, mənim, elə-
cə də bütün Nazim Hikmətse-
vərlərin tekçə təsəllisi deyil,
həm də böyük inamıdır. El
Üçün yaşayanlar heç vaxt ölü-
mürələr...

Ali bəy də özünü anlayan-
dan ulu Türkün bəşeri və milli
ideyalarının qələbəsi naminə
nəsillərə örnək olan bir yolda-
dır - babası Məmməd Bayra-
moğludan, atası Aloy Hacıdan
ona miras qalan bir şərəfli
yolda. Bu şərəfli yolu Ali Ho-
canın oğulları Muhammet Sa-
vaş bəy və Yavuz Selim bəy
davam etdirirlər. Nəsil kökündə
olən itirə bilməz. Bəşərin
xilası zəkada, kamalda, yorul-
madan mübarizədədir.


Onu da qeyd edim ki, Ali
bəyin babası Məmməd Bayra-

ılı birgə yerli əhalini erməni
və gürcü basqınlarından qo-
yuyurdular. Məmməd Baba
Qazax rayonunun Salahlı
kəndinin yuxarısındaki təpə-
də uyuyur. Bu yaxınlarda Ali
Kafkasyalının, rayon rəhbərli-
yin və əhalinin təşəbbüsü və
köməyi ilə şəhid Məmməd
Bayramoğlunun qərib mezarı-
nın ətrafi abadlaşdırılmış,
qəbirin başdaşı və sinədaşı
yenilənmışdır.

"Ot kökü üstə bitər" - de-
yibler. Savaş bəy Ali bəyin
oğu, Aloy Hacının nəvəsi,
Məmməd Bayramoğlunun nə-
ticəsidir. Onun düşüncələri
də atasının, babasının, ulu
babasının özü yolundan
qaynaqlanıb. O, bu şərəfli yo-
lun davamçılarındandır:

"Qara günlər görməyənlər,
qaranlıq şərtlərdə aydınlığın
xəyalıyla ömrə sərməyənlər,
özgürlüyün dadını bir dəm
dada bilmək üçün həyatını
sərf etməyənlər, dövlət üçün,
millət üçün hər çətinliyə köks
gərməyənlər, elinin vurğunu
olub dilinə könül verməyənlər"
(Pr. Dr. Muhammet Savaş
Kafkasyalı) işıqdan, aydınlıq-
dan, intellektden, haqqdan,
ədalətdən qorxalar.

**Bəlli, Savaş bəy, böyük
Türk şairi Nazim Hikməti də
uzun illər məhrumiyyətlərə
düber edənlər belələri id.**



nə, gələcəyə inamına, bəşeri düşüncələrinə heyran qalmamaq mümkün deyil. Bu-
dur, "Günəşsi içənlərin türküləri", "toxumdan, torpaqdan, ümidi dən, sevməkdən
qorxanlara qartal qanadlı bülbüllərin oxuduğu mahnilar"...

**Məhz buna görə Nazim Hikmət əmin idi ki, "torpaqdan, oddan, dəmirdən doğulan-
ların ən mükəmməli doğulacaq" belə özgürlük savaşçılarından. "Hürriyyət kavğ-
ası" aparanlar həmişə mücadilə meydanlarında idarəti. 3 iyun 1963-cü ildə Nazim Hik-
mətin xalq, Vətən, özgürlük uğrunda döyünen ürəyi əbədi dayandı...**

dan, torpaqdan, ümidi dən, sevməkdən qorxanlara qartal qanadlı bülbüllərin oxuduğu
mahnilar"...

Məhz buna görə Nazim

de Barviha sanatoriyasında
yatarkən arzusunu "Vəsiyyət"
adlı şeirində belə yazdı:

Yoldaşlar, qismət olmazsa

möglü 1918-ci ildə bolşevik,
erməni və gürcü birlikləri tə-
refindən şəhid edilib. O, ikinci
Şıxlı Kənd Mühafizə Birliyi-
nə başçılıq edib, silahdaşları

Onlar unudurdular ki, belə
qəfa sahiblərini tarixin üfü-
nətli zibilliyinə atacaqlar, Na-
sim Hikmətlər isə bəşər dur-
duqca yaşayacaqlar...